

QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nö 251 (8567) ÇƏRŞƏNBƏ AXŞAMI, 1 dekabr 2020-ci il

Qəzetiñ esasi 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

**İlham
Əliyevin
şərtləri ilə
başa çatan
savaş**

Azərbaycan Prezidentinin diktələri Ermənistanın
kapitulyasiya öhdəliklərinin bəndləridir



İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixini, bütövlüyüdə dünyanın mühüm hadisələrində biri oldu.

Bu savaşın en böyük özəlliyi, elbət ki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzüntüyündən təzyiqlərə, ikili standartlara baxmayaq, ərazi bütövlüyünü temin etməsidir. Diğer tərəfdən, 44 günük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ilən artıq davam eden işgal siyasetinə son qoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı en gözəl nümunədir.

Ədalətsizliyi təkbəsına da yoluна qoymaq mümkündür

Beynəlxalq hüquqla müyyən edilmiş prinsiplər, öhdəliklər olduqca mümkündür. Böyük təklüdən, kicikliyindən asılı olmayaq bütün dövlətlərin ərazi bütöv-

lüğünün toxunulmazlığı, onun global münasibətlər sistemindəki hüquqları bu prinsiplərin əsas hissəsinə təşkil edir. Ən əsası bu prinsiplər bütün dövlətlərin istəfəsi, hüquqlar və öhdəliklər baxımından heç birinə fərqli qılınmur.

Lakin reallıq ondan ibarətdi ki, beşən beynəlxalq hüquq ya icra olunur, ya da böyük dövlətlərin maraqlarına xidmət edir. Məsələn, 1993-cü ilde BMT-nin Ermənistanın işgalçi qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edən 4 qətnaməsi qəbul olunsa da, sonrakı dövrə onların heç biri yerinə yetirilmedi. Daha dəqiq desək, bu sənədlərə ses vermİŞ beynəlxalq ictihadçıları onu icra etməyi Ermənistandan tələb etmişdi. Halbuki ondan evvel de, sonra da bu cür qətnamələrin elə beynəlxalq təşkilatların qərarları ilə məcburi şəkilde yerinə yetirilməsini dair faktlar var və hansı ki, bu zaman xüsusün Qəbələ dövlətləri adətən temin olunmasının yox, əsasən öz siyasi və iqtisadi maraqlarını güdüblər.

Ümumiyyətə, Azərbaycan kimi böyük olmayan bir dövlətin öz haqq işini yoluна qoyması bu gün analoq olmayan bir hadisədir. Ölkəmizin bu uğurunda hem hərbi gücümüz, hem də Prezident İlham Əliyev uzaqgörən siyasi-diplomatik gedisi əsas rolu oynayıb.

Ardı 2-ci səh.

Bərpa edilən enerji mənbələrindən istifadə prioritet istiqamət olaraq qalır

Prezident İlham Əliyevin "Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyatına keçirilməsi tədbirləri haqqında" Sərəncamının imzalanmasından bir il keçir. Bu dövr Azərbaycanın həyatında görən hadisərlərə müşayiət olunub. Lakin layihələr nözərdə tutulduğu qaydada irəlişləyir.

Dünyanı sınağa çəkən koronavirus pandemiyası Azərbaycanda da öz sərt üzünü göstərək neçə-neçə insanın xəstəleşməsi və ölümü ilə nüticələndi. Oduñ ki, iki menfur döşməntə mübarizə aparmalı olduğunu. Bu il erməni işgalçıları dəfələrlə müxtəlif istiqamətlərdən ölkəmizə hücumu keçdi. Hər dəfə adılgıları zərbdən nəticə çıxmışdır. Nəhayət, Vətən mühərribəsina qalxan Azərbaycan onlara kim olduğunu səbut etdi, düşmən torpaqlarımızdan birdefəlik qovuldu.

Ölkədə yaranmış bu çətinliklərə rağmen, heç bir sosial və infrastruktur layihəsi ixtisar edilmədi. Əksinə, yeni xəstəxanalar tikildi, yollar, qaz xələri çəkildi, elektrik stansiya və yarımstansiyaları, digər obyektlər istifadəye verildi.

Ardı 8-ci səh.



Yoluxmanın sürətlə artması sərt məhdudiyyətlərin tətbiqini qəcilməz edir

Artıq bir ilə yaxındır bəşəriyyət yeni növ koronavirus girdabında çapalayıb. COVID-19 infeksiyası bütün ölkələrdə təqyan edərək kütləvi qırğınıclar və yoluxmalar törətməkdə davam edir.

İnsanlığın təhdidinə çevrilən bu gözəşirənlər virusa yoluxanların sayı saatbasata artaraq, ümumilikdə, 62 milyonu tövb. Hazırda xəstəliyin sürəti yayılması, yoluxan və vəfat edən şəxslərin sayından keskin artımı bütün dünyada üçün en ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə manfi təsir göstərəcə, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün vacib olduğundan sərtləşdirilmə istiqaməti addımlar atılmasından başqa yol yoxdur.

Ardı 9-cu səh.

Keçmiş hərbi xuntanın revans cəhdini Paşinyanı qorxuya salıb

Ermənistanda içtimai-siyasi müstəvidə son vəziyyətin təhlili Sarkisyan-Koçaryan koalisiyası ilə Nikol Paşinyan idarəti arasında daha böyük qarşışmanın olacağını göstərir.

Mühərribədə möğlülüyüdən sonra Ermənistanda keçmiş həkimiyətin nümayəndəleri indiki baş nazirə qarşı şiddetli hücumu başlayıblar. Onlar Paşinyani həkimiyətdə olduğu son il əyləndən muddət ərzində Qarabağda dair "nəsə gizli plan qurmaqda" günahlandırır ve yekunda təslimolma aktını imzaladığını görə ona satqın, xain damgası vururlar. Bununla da sabiqlər, əslində, uzaqdən məqsədlər güdərək yenidən Ermənistanda həkimiyət başına qayıtmayı düşünlərlər.

Yerevana qarşı müqavimət və italetsizlik planı

Əvvəlli illərin təcrübəsini nəzərə alaraq keçmiş hərbi xunta Qarabağ ermənilərinin dəstəyinin onlar üçün heyati ehemmiyyət kəsb etdiyi yaxşı başa döşür. Bu mənədə onların hərbi cinayətkarlar olan keçmiş hərbçilərlərə əlaqələri genişləndirməsi, intensivləşdirməsi heç də təsadüfi xarakter daşıdır.

Ardı 7-ci səh.

Bəle hüquqi nizamsızlıq, real partiyaları qeydiyyatı özündən sünəngəllər olduğu halda real fealiyyəti olmayan partiyaların işinə hüquqi cərçivədə tənzimləməməsi hər hansı fors-major hallar üçün de ciddi problemlər mövcuddır.

Azərbaycan Prezidentinin tapşırığı ilə səbənin rəhbərliyi cari il fevralın 17-dən martın 12-dək 55 siyasi partiyalarının fealiyyətə olan 43 sedrindən 38-i ilə, ecebəcə bir çox tanınmış siyasi xadimlər görüsələr keçirmişdir. Sonralar da görüsələr davam etdirilmiş, artıq real fealiyyətə olan 52 partiyadan 51-nin rəhbəri ile təkrar görüsələr keçirilmişdir. Görüsələrdən fikir və tekliflər arasında aşdırılaraq, müvafiq addımlar atılmışdır. Zaman məhdudiyyəti qoymulurken görüsələrlə müstəqiliyin qorunması, milli həmreylik, korrupsiyaya qarşı mübarizə, iqtidardır-müxalifet dialogunun inkişafı, yeniyi siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin toleran və sülhparvar imicinini qorunması, Ermenistanın Azərbaycana qarşı hərbi təcavüz siyaseti və digər aktual ictimai-siyasi mövzular müzakire edilmişdir.

Ölək ictimaiyyətini Prezident İlham Əliyevin milli və siyasi həmreyliyə xidmet edən təşəbbüslerinin şahidi. Bu il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındaki nitqində bu görüsələrin xarakterini, məqsədi və ikinin nöticələri haqqında məlumat vermiş, gələcəkdə çoxpartiyalı idarəcili sistemin oturumşası üçün iqtidarı komandanın iradesi olduğunu və parlaməntin bu istiqamətdə hüquqi baza yaratmalarının vurğulanıb. "Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüsələr keçirir. Mənə bu görüsələr haqqında müntəzəm olaraq məruzə edir. İndiki genişmiyəqsiylə islahatlar dövründə siyasi islahatlar mütləq aparılmışdır. Siyasi islahatlar partiyalararası geniş dialog olmaqla həyata keçirilə biləm... Azərbaycanın yeni siyasi konfiqurasiyasi formalaşır. Qanunvericilik sahəsində siyasi sistemin təkmiləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm asaslar üzərində qurulacaq".

Söbə tərəfindən bu il martın 11-de Milli Məclis sedrindən iştirakçı ilə parlamentde temsil olunan siyasi partiyalarla parlamentde, iyunun 7-de isə "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağınlar" mövzusunda videokonfrans formatında görüsələr keçirilmişdir. 1yl görüsənün sonundan müzakirə konsultasiyalarla tərəfənətən təsdiq edilmişdir. Siyasi partiyalarla qurulan konstruktiv eməkdaşlıq, iqtidardır-müxalifet münasibətlərinin inkişafı, təsdiq edilmişdir. "Mən bütün Azərbaycan xalqının, her bir Azərbaycan vətəndəsinin Prezidentim" sözləri hem de keçmiş siyasi opponentlərinə verilmiş aydın və güclü bir mesaj idi. Çox təessüf ki, Prezidentin mesajı o zaman narinci qiyafəye üstünlük veren kesim tərəfindən lazmıca deyərləndirilmişdir.

Burada həsiyyə çıxaraq yada salmaq istəyim ki, Prezident İlham Əliyev hele 2000-ci illərin evvəllərində AŞ PA-da Azərbaycan nümayəndəyeytinin rəhbərliyi ilə tərəfənətən təsdiq edilmişdir. 10 sentyabrın 27-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin yaşayış məntəqələrinin mütemadlı olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı mühərbi cənəyələri töretnəsi, Gəncəyə hədəfli hücumda qədəh 50 siyasi partiya, nümayəndələri, 25-de Fransa Senatında Dağılıq Qarabağdaqı qondarma qurumunun tanınması məsələsinə baxılmışdır. 49 siyasi partiya beynəlxalq və regional təşkilatlar birgə bayanat və müraciətlərə ünvanlaşmışlar. Bayanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəməniyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyü və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermenistanın ölkəməsi genişmiyəqsi terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirildi. Bütün siyasi-hərbi tədbirləri yekdiliklə desteklədiklərinin hər biri yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlarından çıxış etməsi təqdil olunmuşdur.

Noyabrın 8-de Şuşanın işğaldan azad olunması münasibətə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanın təbrik edərək, xalqın illərə yürüdülmüş müdafiə siyasetin, siyasi qazançlılığını, işğalı İslahatlar kursu, xalqın işlədirdi.

Prezident BMT Baş Assambleyanın 75-ci sessiyasının iclasında çıxış edərək də ölkənin bütün siyasi qüvvələrinin dialog təşəbbüslerini desteklədiklərini bildirərək demisidir: "Uğurla başlayan bu siyasi dialog bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının temin olunması işinə xidmet edəcəkdir".

İqtisadi sabitliyin temin edilmesi və meşhulluqla bağlı problemlərin həlli üçün 3,5 milyard mənəvədən artıq sosial-iqtisadi destək paketi qəbul olunmuşdur. Dövlət başçısının təşəbbüs ilə təsis edilmiş Qarabağın Məbarizəsi Dəstək Fondu Prezidentin Ehti-

sek etimadın, xalq-dövlət vəhdiyyənin en ali tecəssümü olduğunu bildirmişlər. Azərbaycanın yaxın siyasi tarixində ilk defə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri de qazanılmış Qəlebə münasibətə Mütəzzəfer Ali Baş Komandanımız, milli Ordumuza və Azərbaycan xalqını təbrik etmiş, onları qəlebənin esas mülliətlərini adlandırmışlar.

Azərbaycanın müstəqiliyin tarixində fealiyyətə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk defə keçirilmiş görüşlər, qəbul edilən birge müracət və beyanatlar birmənələr olaraq siyasi sabitliyə, etibarlı münasibətərə ve davamlı inkişaf xidmət edir. Real praktikada beşən eyni siyasi cənahda olan ikinci partiyaların əksəriyyətinin iştirakı ilə ilk defə keçirilmiş görüşlər, qəbul edilən birge müracət və beyanatlar birmənələr olaraq siyasi sabitliyə, etibarlı münasibətərə və davamlı inkişaf xidmət edir. Real praktikada beşən eyni siyasi cənahda olan ikinci partiyaların əksəriyyətinin iştirakı ilə ilk defə keçirilmiş görüşlər, qəbul edilən birge müracət və beyanatlar birmənələr olaraq siyasi sabitliyə, etibarlı münasibətərə və davamlı inkişaf xidmət edir.

Atılan bütün addımlar ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilmesine yönəlmışdır. Əlbəttə ki, dövlət partiyalarına sünəf nəfəs vermekle siyasi palitranın rəngarəng görünüşünə nail olmaq niyyətinə uzaqdır. Azərbaycan həkimiyəti vətəndaşların siyasi həyata keçirilməsi, 52 real siyasi partiyadan 51-nin bir araya gelməsi, ümumiyyət məsələləri müzakirə edərək vətəndaşlarla qarşılıqlı müzakirələrə və təsdiq edilmişdir. Zaman məhdudiyyəti qoymulurken goruslarda müstəqiliyin qorunması, milli həmreylik, korrupsiyaya qarşı mübarizə, iqtidardır-müxalifet dialogunun inkişafı, yeniyi siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin toleran və sülhparvar imicinini qorunması, Ermenistanın Azərbaycana qarşı hərbi təcavüz siyaseti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir.

Ölək ictimaiyyətini Prezident İlham Əliyevin milli və siyasi həmreyliyə xidmet edən təşəbbüslerinin şahidi. Bu il martın 10-da Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındaki nitqində bu görüsələrin xarakterini, məqsədi və ikinin nöticələri haqqında məlumat vermiş, gələcəkdə çoxpartiyalı idarəcili sistemin oturumşası üçün iqtidarı komandanın iradesi olduğunu və parlaməntin bu istiqamətdə hüquqi baza yaratmalarının vurğulanıb. "Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüsələr keçirir. Mənə bu görüsələr haqqında müntəzəm olaraq məruzə edir. İndiki genişmiyəqsiylə islahatlar dövründə siyasi islahatlar mütləq aparılmışdır. Siyasi islahatlar partiyalararası geniş dialog olmaqla həyata keçirilə biləm... Azərbaycanın yeni siyasi konfiqurasiyasi formalaşır. Qanunvericilik sahəsində siyasi sistemin təkmiləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm asaslar üzərində qurulacaq".

Burada həsiyyə çıxaraq yada salmaq istəyim ki, Prezident İlham Əliyev hele 2000-ci illərin evvəllərində AŞ PA-da Azərbaycan nümayəndəyeytinin rəhbərliyi ilə tərəfənətən təsdiq edilmişdir. 10 sentyabrın 27-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-de Ermenistan silahlı qüvvələrinin genişmiyəqsiylə texribatı ilə əlaqadardır. 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağılıq Qarabağ münaqışası ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-de Ermenistanın yenisi hərbi tacavüzü, dinc sakınları, usaqları, mülki obyektləri, beynəlxalq neqliyyat-kommunikasiyası və tranzit xələrləri hədəfə almış haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tənənmiş ziyanı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri



Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər

Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.

Nazirlər Kabinetin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Rusiya Federasiyasının, Ukraynanın, Qazaxistən Respublikasının, Belarus Respublikasının və Moldova Respublikasının hökumət başçıları Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu doğum günü münasibətilə təbrik ediblər.



Ceyhun Bayramovun iranlı və moldovalı həmkarı ilə telefon danışışı olub

Noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışıği baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, nazir Ceyhun Bayramov İranın Müdafiə Nazirliyinin Arasdırma və İnnovasiya Təskilatının rəhbəri, alim Möhsin Fəxizadənin terror hücumu nticəsində qatle yetiriləməsi ilə bağlı İranlı həmkarına başsağlığı verib. Azərbaycanın terrorundan eziyyət çəkən bir ölkə kimi terrorçuluğun bütün forma və təzahürərini qətiyyətli pislədiyi vurğulanıb.

Nazirlər bu heftə erzində videokonfrans formatında keçirilmiş müzakirələr əlavə olaraq, ikitərəfi iqtisadi əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Məsələlərin ətraflı şəkildə aidiyyəti qurulurular terəfindən müzakirə edilməsinin vacibliyi qeyd olunub.

Nazirlər həmcinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

❖ ❖ ❖

Noyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Moldova xarici işlər və Avropana integrasiya naziri Aureliu Çokoy arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, səhəb zamanı nazir Ceyhun Bayramov moldovalı həmkarını teyit etdi.

nati münasibətilə təbrik edib və ona sevimli arzularını çatdırıb. Nazir Aureliu Çokoy təbrike görə teşekkürünü bildirib.

Nazirlər bölgədəki son veziyət etrafında fikir mübadiləsi aparıblar. Tam atşəs və bütün herbi əməkdiyyatların dayandırılması ilə bağlı 10 noyabr tarixli üçərəfi bayanatın imzalanması alışlaşdırılmış və rüzləndən ərli gələn bir sira məsələlərin yerine yetirilməsinin vacibliyi vurğulanıb. Təraflar həmcinin ikitərəfi əməkdaşlıq gündəliyindəki məsələləri müzakirə ediblər, quruluralarası əməkdaşlığın intensiv şəkildə davam etdirilməsinin, eləcə də çoxərəfi platformalarda əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun prezidenti Günay Əfəndiyeva ilə görüşüb

Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, nazir Ceyhun Bayramov Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir döndəməde Tərkidli Dövlətlərin Əməkdaşlıq Şurası, həbelə Türk əməkdaşlıq təşkilatı.

İsları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun feal şəkildə Azərbaycanın haqqı mövqeyinə verdili dəstəyi məmənululuq qeyd edib. Nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduñun əhəmiyyətinə, eləcə də Fondla əlkəmizin əməkdaşlığını təqdirəliyiq olduğunu bildirib.

Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi Beynəlxalq təşkilatın əhəmiyyəti, o cümlədən həyata keçirdiyi müxtəlif layihələr barədə ətraflı məlumat verib.

Günay Əfəndiyeva Fonduñun bir sira nəşrərini, eləcə də böyük şair Abay Kunanbayevin 175 illiyi və dahi bəstəkar Üzeyir Hacıbeylinin 135 illiyine həsr olunmuş, Fondun himayəsi altında İspaniyada işçü üzü görən markaları nazir Ceyhun Bayramova təqdim edib.

Görüş zamanı həmcinin Azərbaycan Respublikası ilə Fond arasında ikitərəfi əməkdaşlıq məsələlərinin gelecek inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formata iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictiyəyyətə eləqərlər şöbəsindən AZERTAC-a bildirilər ki, komitə sədri Bəxtiyar Əliyev evvelcə iclas iştirakçılarının torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermenistanın Azərbaycan hücumlarına qarşı eks-hücumla başlayan şanlı Ordumuzun tarixi Qəlebəsindən səhəb açıb. Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin təqdim etdiyi təhlükəsi, güclü iradəti və ezmə ilə Ermenistani-

tanın baş naziri Nikol Paşinyanın sonda kapitulyasiyaya mecbur edilməsinin xalqımıza xüsusi qurğusunu yaşatdığını deyib.

Onlayn iclasda Fransa Sənatinin qondarına "Dağılıq Qarabağ respublikası"nın təməni barədə qəbul etdiyi qərzi qətnamənən, bunun Azərbaycanın tarixi-mədəni ərisinə, təbii resurslarının məhv edilməsinə görə Ermenistani gözləyən ağır sanksiyalardan işğaldan danışılıb.

Sonra komitədə "Təhsil haqqında" qanun layihəsinə dəyişikliklər edilməsi barədə məsələ müzakirə cəsədi təqdim etdirilib. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında

geniş məlumat verib. Komitə sədri bildirib ki, sonadən dəyişikliklər texniki xarakter daşıyır, qanadakı terminlərin deqiqiləşdirilməsi, təhsil haqqında dövlət senedlərinin tətbiqinə nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət senedlərinin "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalasdırılmış masanın təklif edildiyi qeyd olundu.

Komitə üzvü Musa Qasimli, Müşfiq Məmmədi, Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etilər Əliyev sənədə bağlı fi-

kirlerini bildirib, təkliflərini səslendirib.

İçərədə "Bədən təbriyəsi və idman haqqında", "Peşə təhsil haqqında", "Ümumi təhsil haqqında" qanunlarda deyışiklik edilmiş barədə sənəd de müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təməlləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət senedlərinin müvafiq qayda ilə "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" üzərindən formalasdırılmış məqsədilə hazırlanıdığını dəqiqliyətindən.

Icləsinin sonunda qanun lajihələrinin Milli Məclisin plenar iclasına tövsiye ediləsi qərara alınıb.

On səkkiz rayonda şəhid ailələri və

Qarabağ müharibəsi əllillərinə yeni evlər verilib

Nazirlərdən AZERTAC-a bildirilər ki, ümumiyyətde, bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlli mənzil və fərdi evlə təmin olunub.

Xaçmaz və Qusar rayonlarında evlərin təqdim ediləsi tədbirlərindən nazirlərin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sedri Vüqar Behbənov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirindən nazirlərinə aparat rəhbəri-

nin müavini Bəxtiyar Əzizov, rayon icra hakimiyyətinin resmisi istirak edib.

Bildirilər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük ikinci Qarabağ müharibəsindən parlaq Qəlebəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhə edildi, ərazilərimiz öz-

azadlığına qovuşdu. Silahlı Qüvvələrimiz qüdrəti, yənilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayis olundu. Tecavüzkar ermənistən işğaldan azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayraqı dalğalanır və xalqımız bundan böyük iftخار hissi keçirir.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

təndaşların mənzil və fərdi evlə təminat işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əllilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən ənqəp mini bəlli katagoriyadən olurlar verilib.

Bələlikdə, inkişaf 8 min 558 mənzil və fərdi evdən şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə təqdim olunub.

Tədbirdə yeni fərdi evlə təminat işlərinin üzvləri, müharibə əllilləri üçün nəzərdə tutulan şəhidi olmuşum. Öton bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıldığından, evlərin yandırıldığından istifadə olunub. İşğalçılar rayonu tərk etməsindən əvvəl məscidlərin təhlükəsizliyi ilə bağlı məsələlərini ifadə etdilər.

"Mədəni, mənvi və dini irsin vandalizmə məruz qalması anlaşılmaz və qobululmazdır. Mən müxtəlif münasibətlər zamanı bunun şəhidi olmuşum. Öton bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıldığından, evlərin yandırıldığından istifadə olunub. İşğalçılar rayonu tərk etməsindən əvvəl məscidlərin təhlükəsizliyi ilə bağlı məsələlərini ifadə etdilər.

Nazirlərdən AZERTAC-a bildirilər ki, ümumiyyətde, bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlli mənzil və fərdi evlə təmin olunub.

Xaçmaz və Qusar rayonlarında evlərin təqdim ediləsi tədbirlərindən nazirlərin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sedri Vüqar Behbənov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirindən nazirlərinə aparat rəhbəri-

nin müavini Bəxtiyar Əzizov, rayon icra hakimiyyətinin resmisi istirak edib.

Bildirilər ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük ikinci Qarabağ müharibəsindən parlaq Qəlebəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhə edildi, ərazilərimiz öz-

azadlığına qovuşdu. Silahlı Qüvvələrimiz qüdrəti, yənilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayis olundu. Tecavüzkar ermənistən işğaldan azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayraqı dalğalanır və xalqımız bundan böyük iftخار hissi keçirir.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.

Bu fərqli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əllillərinə qayğı, bu gün isə yeni evlə təmin ediləklərinə görə dövlət başçısına təşəkkürlerini ifadə ediblər.



♦ Qarabağ səhbətləri

“Əziz Şuşa, son azadsan!

Əziz Şuşa, biz qayıtmışqıq!”

Noyabrın 8-də Ali Baş Komandan cənab İlham Əliyevin iftخار və qürur-la bütün Azərbaycan xalqına, o cümlədən də biz şuşalılara duyurduğu bu mündəni eşidənən gözlərim doldu, ağıladım.

Bir anlıq sustaldım, sanki hər şey yuxu idi. Axi, neçə illər idi ki, bu xəbəri eşidəcəyimiz günün həsrətinə çökirdik. Şuşasız qaldığımız hər an, hər sənaya ora qayıtmış ümidi ilə yaşayırırdı.

Sözün düzü, bəzən, ümidişim tükəndiyi zamanlar da olurdu, Şuşanı bir dəha görə bilmədən bu dünyadan köçəcəyimi düşündürdük, amma tezə də bə dəhşəti fikirləri beynimizdən uzaqlaşdırır, qəlbimizdəki ana yurda dönmə ümidiñ ölməyə qoymurduq.

Və 28 iləndən sonra, sanki İlahi möcüzə bacı verdi. Ali Baş Komandanımızın qətiyyəti sayəsində şuşalıların olçatmaz görünən bütün ümidi, arzuları bir andaca həyata keçdi. Elə həmin o müqaddas andaca, illərdir məcməri köküñ həyatı yaşamağa möhkum edilən doğma elim şuşalı bəxtvərlərə çevrildi...”

Yerde də, göydə də
Şuşadan bir iz, bir nişanə
axtarmışdı, amma heyhat...

O, 41 yaşında Şuşaya son dəfə elvində deməsi və taleyiñ ömrünün sonra ki illerini vətən qəribçiliyindən keçirmək kimi ağırlı-acılı bir yazı düşməndə. İnden sonra Şuşaya yalnız xatirələri, röyaləri, bir də fotoları o üzündən qəmli-qəmli boyanın donmuş xoşbəxt anlar sayesində qayda biləcəkdi.

Hə, bu, Qala divarlarındır, bu, Xurşid-banu Nətəvanın evi, bu, Gövhərəğə məscidi, bu isə mərkəzi parkdır, ona gülük park da deyidilər, bura isə Cıdır düzəndür, Çuxur məhəllə, Vaqifin məbəri...

İllərdi ki, xəyallarında hər dasına, qaysına, dağına, derəsinə bələd olduğu yurdunu qarış-qarış ələk-vələk edirdi. Bir qərinəyə yaxın idi ki, Şuşa doğ-

ribübülli naşı adam ayırib tapa bilmezdi. Çünkü Şuşamızın rəmzi xaribübüllək baxışından sevilmirdi, bər yandan baxırdın güdürlər, digər tərəfdən bülbüllər, çevirirdən xar. Nə deyim valla, bə adı gül deyil, təbibin möcüzəsidir...

Uşaqlıq xatirələrinə naxış salmış başqa bir mənzərə isə gənəsi gündə yağıyan qisa yağımdan sonra Şuşa dağları üzerinde “Fatma nənənin qurdugu hənə” olurdu...

- Şuşada hündür qayaların üzərində çıxıp gözüm işlədikcə uzağa baxırdım. Cıdır düzündə, Qızılı qaya deyilən yerlərdə gezəndən aşağıdakı yarğanların üzərində ucan qartalları seyr edirdim. Sanki bütün dünya ayağının altında idi. Yeni Şuşa zirvedəydi, buna görə də, her zaman dağlara da, qayalara da, məşələrə de, élə qartallara da yuxarıdan aşağı baxırdı...

İlin çox vaxtında göy qurşağı çıxırdı, biz usaqları da baxıb deyirdik ki, “Fatma nənə hənə qurub”. Sonralar o cüri göy qurşağına başqa heç yerde görmədim. Xatirəmdər, bir neçə il əvvəl Şamaxıya gedəndə somadə Şuşadakına benzəyən bir təpə ağa bulud gördüm. Həmin buluda baxadaxa dolusunmuşdum, bilmirəm, bəlkə de élə o bulud buraya Şuşadan gelmişdi...

Tank, BTR, vertolyotla
bütün kəndlərə lazımi
malları çatdırırırdı

- Zəhmətkəs ailedə dünyaya göz açmışam. Biz 10 uşaq olmuşum. Anam evdar qadın idi, amma bizim təlim-terbiyemizdə böyük rol oynayıb, hamıza ali təhsil verib. Atamın da zəhməti, eziyyəti çox olub üzümüzde. O, bizi élə saxlayıb, ki, bir defa olsun korluq deyilen şey hiss etmemişik, ehtiyacın ne olduğunu bilmemmiş. Baxırmaraq ki, elə de çox varlı olımyam, amma bizi mənəvi cəhətdən zəngin böyüdüb, xeyirxahlı etməyi, insanları sevməyi, zəhmətkəsliyi asılıyab. Həm de atam məni usaqlıqları ailənin böyüyü kimi təriyeləndirmişdi. Məsələn, bacı-qardaşlarımda da deyirdi ki, hər hansı məsələ ilə bağlı mütləq mənim də icazəmi alınsın. Elə indinin özündə de bütün bacı-qardaşlarım ailənin böyüyü, aşıqsaqqı kimi sözümə qulaq asırlar.



Yeni yetəmlik dövründən atama, anama, ailəmizə kömək etməye, dəstək dərmağında çalışmışam. 17 yaşından Şuşa Kurort Ticarəti idarəesində işləmisi, sonrakı isə qayıtbı təhsil almışam. Leningrad Mədəniyyət İqtisadi İstututun Bakıdakı filialında Ticarətin təşkil və iqtisadiyyat fakültəsində oxumışam. Sonra isə Şuşa Rayon İstehlak Cəmiyyəti idarə Heyətinin sedri olmuşam.

Elə Suşanın çətin, dar günləndən qırğından bir az əriydi. Həmin yerde qarışılıb bənövşə axtarardım. Çox xoşlayıram bənövşəni. Elə olub ki, bir neçə saat ərzində Cıdır düzündən gəzmişəm, 2-3 dəne bənövşə ancaq tapmışam. Amma həmin o iki-üç bənövşənin gözəlliyini görəmək, ətriñi duymaq bütün eziyyətləri mi unutdurub.

Bu möhtəşəm bayram
münasibətə də körpəyə
Bayram adı verilir

1951-ci il mart ayının 21-də, “Novruz” bayramında Şuşada Əsəd Kışının ailesində ikigət bayram yaşandı. Allənin ilk oğlu övladı dünyaya gəlməsi də vələ məhtəşəm bayram münasibətə də körpəyə Bayram adı verilmişdi. Görünür, buna görə idki ki, sonralar Şuşalı gülənlərinə tiflindən çoxələyəndə də on çox yadına düşən elə baharlı xatirələri olurdu.

- Yadimdədir, həmisi mart ayında Şuşada vezife borcunu yerine yetirirdim. Dağılıq Qarabağın bütün rayon və kəndlərini, Şuşa, Laçın və Kelbəcərə yaxın yerlərinə teminat ilə müşəqət etdim. O vaxt “raypo” deyilən bir idarə var idi. Men həmin idarənin sedri, eyni zamanda “Azərtifqad” in idarə həyətinin üzvü idim. Heç görmüsünüz, mühərbiyədə bir nefer azerbaycanlı deñi ki, “Mənim unum, cörəyim, nöyütüm, yeməyim yoxdur?” Hami deyirdi ki, silahım yoxdur! Men sinəmə döyməm, amma o xidəmət bizi göstərmək. Cəsərətə, cüretə tank, BTR, vertolyotla bütün kəndlərə lazımi malları çatdırımışıq.

Xaribübüllər dövründə isə Cıdır düzündə bu gülü axtarıb tapmaq bir başqa zövq idi. Otun, çiçəyin içərisindən

SUŞANIN BAYRAMI

İllər əvvəl Ulu Öndər Heydər Əliyev əziz qonağımız olmuşdu

- Şükürələr olsun Allaha ki, biz artıq qəçin həyatından qurtulur, Şuşaya, doğma Qarabağın digər şəhər və rayonlara qayıtmaga hazırlaşırıq, bir sözlə, əziz ərafəsindəyik. İndi on böyük arzuımız, bize bi xoşbəxtliyi yaşadan möhtərem Prezidentimiz İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, eyni zamanda biza doğma qıcağıni açmış xalqımızı o şəfəvi yurdıldardan qonaq etmək, qulluqlarında durmaqdır.

Necə ki, elə illər əvvəl Ulu Öndər Heydər Əliyev Şuşaya bir ilde iki dəfə sefer edərək əziz qonağımız olmuş, biza faxarət getirmişdi.

1982-ci ilin yanvar ayıydı. Həmin gün Şuşaya lop-a-lopa qar yağırdı. Yadimdədir, yollar sürüşən idi və əhalimiz Heydər Əliyevin möşəmini Şuşaya əllerinin üstündə çıxmışdır.

Ulu Öndər Molla Panah Vaqifin meqəberəsinin açılışında iştirak etdi, tətənəli nitq söyledi. O zaman möhtərem Prezidentimiz İlham Əliyev de, Zərifə xanım da onunlaydı. Natəvan xanımın büstünün açılışında da rəhəmtlik Heydər Əliyev Şuşaya gelmişdi. Bütün bu ziyyarətə isə hər bir şuşalıda böyük ehvali-ruhliyə sebəb olmuş, illər sonra bəle unutmayacaqları əziz günlərə çevrilmişdi.

Ona qeyd edim ki, hələ 1976-ci ilde Heydər Əliyev Mərkəzi Komitənin qərarı ilə Şuşanı Ümumittifaq Kurort Əməkhiyyəti Şəhər elan etmişdi. Ve təsadüfi deyildi ki, Ulu Öndər Moskvaya göndərildikdən sonra Şuşanın inkişafında süstlük yaranmışdı.

Şuşanın havasının saflığı
hətta Davos şəhərinin
havasından da yaxşıdır

- Bəli, Şuşa qonaqlı-qaralı şəhər idi. Demək olar ki, bütün Azərbaycan bura dincənmişdir. SSRİ-dən, dünəninin çox yerlərindən Şuşaya üz tuturdular və onun havasına, suyuna, torpağına heyran qalırdılar.



Xatirəmdər, təxminən 1991-ci il iddi, akademik Saxarov Şuşaya gəlməşdi. Şuşa Rayon Polis Şöbəsinin rəisi Cıdır Tağıyevle birlikdə Saxarov Cıdır düzündən gezdirdirik (o zaman Şuşa Rayon İstehlak Cəmiyyətinin sedri idim). Ona ermənilərin Topxana məşəsində ekoloji terror törədərək ağacları neçə qırıqlıq göstəridik. Bir az gerəndən sonra qırıqlıq akademik dayanıdıcı və dərindən nefes almağa başladı. Men evvelə qorxudam ki, yeqin ona nəse oludur. Bir az dərindən nefes alandan sonra o özüne geldi və bize rus dilində dedi ki, “bilirsiniz, buranın havasının qalığı hətta Davos şəhərinin havasından da yaxşıdır”.

Akademik qalığı bir az əvvəl keçirdiyim qorxunun isə belli sebəbi vardı...

Xankendinin aşağısından, “Ağə körpüsü” deyirdik, oradan sonra Şuşaya doğru hündürlik başlığındır. Təzyiqi olan adamlarla, Şuşaya birbaşa qalxanda təzyiqləri yüksəldi, vəzyiyətler çox pis olurdular. Belə olunda onu dərhal maşın qoyub aşağı endirirdilər. Təzyiqi normallaşandan sonra isə mərhələ-mərhələ Şuşaya getirirdilər.

Azərbaycanın Avropaya
tehsil almaq üçün göndərildilər
100 gənclən 25-i şuşalı idi

- Həqiqətən, Şuşada olan, oranın

havası ilə nəfəs alan, suyundan içən her kes etiraf edirdi ki, Şuşanı dünəninin hansı yeri ilə müqayisə etmek olmaz, o, tekrarsızdır, bənzərsizdir. Bu xanımın adının tərəfəndən qeydiyyatda yoxdur. Şuşa tezliklə gələcəkliyidir. Tevəzərlər qalıqları ilə də olsa deməliyim ki, Şuşa Azərbaycanın dünənində çox temsil edir. Şuşanın yetərli dəhliləri sayi azalıb. Erməni fasılıtları xalqımıza qarşı çox manfür işlər həyata keçiriblər, sayıqla bitməz...

man Sani Axundov və daha saymadığım və adları ilə fərxdıyımız minlər meşhur şuşalılar...

Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycandan Avropaya tehsil almaq üçün göndərildilər 100 gənclən 25-i şuşalı idi.

Cox təessüf ki, sonradan bu qiyətli ziyyalılarımın bir çoxu Sovetin dəməri repressiyyasının qurbanına çevrilmişdi...

Mənəvi, ruhi və fiziki saflığın harmoniyası da Şuşadadır...

Şuşa haqqında bütün bu qırurlu faktları dirləndikcə, təbii ki, hər kəsin bənindən bu suallar keçir: Şuşanın bu cür



qudrətli insanlar yetişdirməsinin ilahi sirri nedir gərəsan? Həvəsi, şübhətimidir? Bəlkə də hamısı və bir də cox vacib bir nüans: mənəvi, ruhi və fiziki saflığın harmoniyası...

- Əsildən, bu faşist xisletilər 200 il idi ki, xalqımız qarşı şirkən planları qu-rur, insanlıq yaraşmayış vəhşiliklər töredirdilər. Amma haqq-edalet günü istədi və müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəsədeti sayesində



tanlıqlı ermənilərin iki kəndinin məsəfəsi yaxın idi və mezarlıqla işləyenləri gülle ilə vura bilərdilər, onlar belə namərd idilər...

Hər zaman demisəm ki, bu dünyada hər şeyim var, amma sənki heç bir şəyim yoxdur. Bu illər ərzində belə yaşa-mışam. Hələ zaman özümən təbəqəsi Şuşaya bilməmişəm ki, necə olur ki, atamın, anamın, qardaşının qəbrini ziyyət edə bilmərim! Moni həyata getirən, təribye, təhsil veren anamın məzarına 1 dəstə gül qoya bilmərem...

Görün, erməni bəzəcə necə daq çəkib, ne zülmər edib...

Kaş Şuşa həsrəti ilə
dünyadan köçən bütün
azərbaycanlılar
bu günü görə biləydi



cümə 44 güne bu mənfur siyasetləri bir dərçiləməyəcək şəkildə darmadağın edildi.

Möhtərem Prezidentimiz bizi yurd qəribiliyindən qurtardı, qırurumuz qaytardı. Dövlət başçımızın Azərbaycan xalqının həyatına yazdığı şəhərəmələşən salnaməsi, tarixi sehifələrin qızıl herflərə həkk olundu və min illerin o üzündə belə daim fəxarətə anılaçdı.

Prezidentimiz bize tek torpağımızı deyil, namusumuza qaytardı...

Şuşalılar doğma yurdumuzun azadlıq xəberini eşidəndən zəng edirlər ki, “Həm Şuşa köçəm” isteyir. Prezidentimiz göstərişi ilə təbəqəmiz qızıl herflərə həkk olundu və qurğudan doğma torpaqlarımıza qaytıcıımızın gülənən günən gözləyirəm...

Kaş Şuşa həsrəti ilə dünyadan köçən bütün azərbaycanlılar bu günü görə biləydi. O qədər insan Şuşa dərindən öldü ki...

Men torpaqlarımızın azadlığı uğrunda canını qurban edən bütün şəhərələrə dərələrənən qızıl herflərə həkk olundu və onlara uca Allahdan rehmet diləyirəm.

Şuşada ilk gedəcim yərə qəbiristanlıq olacaq, doğmalarımızın məzarlarını ziyyət edəcəm. Sonra evime baş çəkəcəm, yəqin ki, indi xarabazaq çevriləbilər. Yaşamaq üçün yer olmasa da, çadır qurub onun içində yaşayacaq. Daha ömrüm qalan hissələrinin Şuşasız qalmışaq, yaşamaq istəm



Beynəlxalq ictimaiyyət Azərbaycanın zəfərini yüksək qiymətləndirir



"Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir herbi zəfərə geri alandan sonra Türkiye ile Orta Asiyada yaşayan qardaşlarımız arasında birləşən demir və avtomobil yolları ilə əlaqə qurulması üçün şəhərlər yaranıb. Cümhuriyyətinəmizin banisi qazi Mustafa Kamal Atatürkün Xançivanla sərhəd yaradılmasına verdiyim önen və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi seydlər illər sonra öz səməresini verib".

AZƏRTAC xəber verir ki, bu fikirləri Türkiyə Böyük Milət Məclisinin sədri Mustafa Şəntəp Təkir-də-Hayrəvələr avtomagistrallının Kandamış hissəsinin açılış mərasimində çıxışında deyib.

Azərbaycanın öz tərəflərinə qovuşmasının, eləcə də Türkiyənin yol infrastrukturuna böyük məbləğdə sərməye yatırmasının əhəmiyyətindən danışan parlamentin sədri Mustafa Şəntəp bildirib: "Ölkə olaraq qovuşmaq anlayışının sevincini yaşayıq. Tarihi İpək yoluñun bürkləndirilən canlandırmaçaq. Orta Asiyada yaşayan qardaşlarımızda da iqtisadi, mədəni, siyasi və herbi əlaqələrimizi genişləndirək. Ölkemizdən heyata keçirdiyimiz infrastruktur sərməyelerini və bù sahədəki təcrübəmizi Orta Asiyaya daşıyaq".

Mışir Füzuli rayonu haqqında reportaj hazırlanıb.

AZƏRTAC xəber verir ki, "Qarabağın meşhur memarı Qarabağının Füzulidəki məscidindən sadəcə minarə qalıb" serlövhəli reportajda təcavüzkər Ermenistanın işgalçılıq siyasetinin esl mahiyyəti, erməni vandallığının iç üzü oxuculara çatdırılır.



Bildirilir ki, Ermənistən tecavüzkər siyasetinin esl mahiyyəti Füzulidəki real mənzərə ilə özünü təsdiq edir. Füzulidən işgal edilmiş bütün yerlərdən soyqırımı həyata keçirilib. Evin dağılıb, talan olunub, məscid və qəbiristanlıqlar, tarixi və mədəni abidələr meşəlli şəkildə mehvə edilib. Qarabağın və Azərbaycan memarlığının görkəmli simalarından biri olan Kərbəlayı Sofianın Qarabağının inşa etdirildiyi Hacı Əli Əkber məscidi də şəhərin bir çox memarlıq abidəsi kimi ermenilər tərəfindən dağılıb. Onun yalnız dağılmış minare və sütunları qalıb.

Reportajda qeyd edilir ki, indi Azərbaycanın qəzərləri özüne qaytarıb, öz bayraqını ucağıb.

Reportajda Füzuli rayonu haqqında ətrafi məlumat verilib.

❖ ❖ ❖

Mışirin "Cümhuriyyə" nəşri "Azərbaycan Prezidenti heç kimin isməni abidələrini təhər etməsinə imkan verilməyəcək" vəyanəb edib" serlövhəli məqədə dərəcədə.

AZƏRTAC xəber verir ki, jurnalist Mustafa Yasinin müellifi olduğu məqədə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işgaldən azad edilmiş Ağdam məscidinin qarşısında etdiyi çıxışdan sitalar yer alıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı məscidləri bağlayan, islamofobiya yayan dairələrin, yaxud müsəlman məbedlərinə kesilmis donuz başları atanların tolerantlıq nümunəsi on Azərbaycana irad tutu bilməyecəyini vurğulayıb.

Fransız jurnalist bildirilir ki, eslinde, Dağılıq Qarabağda ermənilərin yaşadığı yer kicik bir məkanın. Ancaq Azərbaycanda gördümüz məharibə dağılıntıları dəhşətli idi. Cənub istiqamətində işgaldən azad edilən 4 rayonda Bırinci Qarabağ məharibəsinin izləri hələ da qalmadı idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlerinə və dagılıb. Həmin rayonlarda uzun müddət - 1993-cü ildən bəri yalnız qəzəl qətnamənin qəbul edilməsi yaranıb. Təxribat kimi qıymətləndirilə bilər.

Beyanatda ermənilərin yaşadığı yer kicik bir məkanın. Ancaq Azərbaycanda gördümüz məharibə dağılıntıları dəhşətli idi. Cənub istiqamətində işgaldən azad edilən 4 rayonda Bırinci Qarabağ məharibəsinin izləri hələ da qalmadı idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlerinə və dagılıb. Həmin rayonlarda uzun müddət - 1993-cü ildən bəri yalnız qəzəl qətnamənin qəbul edilməsi yaranıb. Təxribat kimi qıymətləndirilə bilər.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Mışirin "Cümhuriyyə" nəşri "Azərbaycan Prezidenti heç kimin isməni abidələrini təhər etməsinə imkan verilməyəcək" vəyanəb edib" serlövhəli məqədə dərəcədə.

AZƏRTAC xəber verir ki, Ermənistən tərəfindən işgaldən azad edilmiş Ağdam məscidinin qarşısında etdiyi çıxışdan sitalar yer alıb. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı məscidləri bağlayan, islamofobiya yayan dairələrin, yaxud müsəlman məbedlərinə kesilmis donuz başları atanların tolerantlıq nümunəsi on Azərbaycana irad tutu bilməyecəyini vurğulayıb.

Fransız jurnalist bildirilir ki, eslinde, Dağılıq Qarabağda ermənilərin yaşadığı yer kicik bir məkanın. Ancaq Azərbaycanda gördümüz məharibə dağılıntıları dəhşətli idi. Cənub istiqamətində işgaldən azad edilən 4 rayonda Bırinci Qarabağ məharibəsinin izləri hələ da qalmadı idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlerinə və dagılıb. Həmin rayonlarda uzun müddət - 1993-cü ildən bəri yalnız qəzəl qətnamənin qəbul edilməsi yaranıb. Təxribat kimi qıymətləndirilə bilər.

Beyanatda ermənilərin yaşadığı yer kicik bir məkanın. Ancaq Azərbaycanda gördümüz məharibə dağılıntıları dəhşətli idi. Cənub istiqamətində işgaldən azad edilən 4 rayonda Bırinci Qarabağ məharibəsinin izləri hələ da qalmadı idi. O vaxt bu rayonlarda erməni silahlı qüvvələri tərəfindən yüzlerinə və dagılıb. Həmin rayonlarda uzun müddət - 1993-cü ildən bəri yalnız qəzəl qətnamənin qəbul edilməsi yaranıb. Təxribat kimi qıymətləndirilə bilər.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.


Jurnalist qeyd edib ki, bù müharibə dini xarakter daşıdır. Bu, ərazi mənaqışıdır.

Cıxış zamanı müxbir dəfələrlə Gəncədə yaşayış massivinin rakət atəsine tutulmasına qaydırıb bunun dəhşətli olduğunu vurğulayıb. O, getdiyən rayonlarda qəbiristanlıqların dağılıntısından, hemçinin Azərbaycanın döyüvi dövlət olmasına dərhal qarşıdır.

Məhsətindən Reji Lő Somye Dağılıq Qarabağın Azərbaycan əraziyinə olmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrindən də söz açıb.

</div

Qar həm də bolluq və təmizlikdir



Peyiz başlayandan başımız elo qarışdı ki, onun necə ödüyünü belə, bilmədi. Vətən müharibəsi, ordumuzu zoforları peyzaya bir bahar ruhu qatdı. İcimizdəki qırur, hünor duyuşunu soyumağa başlayan havalar peyzığının şəfaqları ile qızdırı.

Azad edilən torpaqların sevinci ruhum kimi, havanı da isitdi. Çünkü Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcer və Laçının azad edildisi peyzin bəxtinə düşdü. 2020-ci ilin peyzizi bələcə Azərbaycan üçün düşəri oldu.

Amma unutmayka ki, peyzaj artı yeri qısa verir. Qışın da geliş qar, soyuq və qrov teşneli havalarla müşahidə edilir. Ölkəmizin müxtəliyə yerlərində qış eyni terzde keçmir. Dağlıq ərazilərdə həvalar daha tez soyuyur.

Budur, Qubaya qar yağımaqqadır. Əvvəlki illərdə olduğundan bir az gec yaşa da, irad tutmağın yeri yoxdur. Təki bərekəti olsun.

Kəndlilinin qışı da yaz kimidir, həttə qarlı, səxəlti günlərdə də eli işdən soyur. Yetişdirdiyini yığır, növbəti məhsu-

lun "təmel"ini qoyur, qışa tədarükünü görür, mal-qarasını ağ fəsildən salamat çıxarmaq üçün çalışır. Bir sözə, başını daşınmaga vaxtı qalmır.

Qar Qarabağda qəlebəmizdən sonra düşdü. Nəcə deyərlər, Qarabağdan namərd izini temizləməye bizimlə birlikdə təbət de başladı. Temizlə, nəcə illərin çirkini, bərekət remzi! Temizlə ki, qarından gələn illərimiz paklığa çıxın!

*Akif ƏLİYEV,
"Azərbaycan"*

Azərbaycan Dövlət Pedaqoji Universiteti 2021-ci il üçün Mühafizə xidmətinin satın alınması məqsədilə açıq tender elan edir

LOT 1 - Mühafizə xidmətinin satın alınması

Iddiaçılara təklif edilir ki, dövlət satınalmalarının və hid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil əsurlar və eTender haqqında etraflı məlumatı əldə etsinler. eTenderde iştirak etmək isteyen iddiaçılardan müəyyən edilmiş məbləğdə iştirak haqqını göstərilen hesabda köçürükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Iştirak haqqı:

LOT 1 - 300 manat

Hesab: AZ92AIIIB38090019441105141104

VÖEN: 1700495231

Bank: Kapital Bank ASC Cəfər Cabbarlı filialı

Kodu: 200048

VÖEN: 9900003611

M/H: AZ37NABZ01350100000000001944

S.W.I.F.T: AIIBAZ2X

QEYD: İştirak haqqı heç bir halda geri qaytarılmır.

Iddiaçılardan tenderde iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- rəhbər şəxsin (imza sahibinin) tutduğu vəziyəti təsdiq edən sənəd;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- son bir il ərzində (fəaliyyətini dayandırıldığı müddət nəzəre alınmadan) vergi öðeyicisinin Azərbaycan Respublikasının Vergi Məccəlesi ilə müyyən edilmiş vəzifələrinin yerinə yetirilməsi hallarının mövcud olmaması;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu;
- nizamnamesi;
- qeydiyyatdan keçdiyi ölkə;
- rekvizitləri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarına uyğun olara sahibkarlıq subyektlərinin (mikro, kiçik və orta) bölgüsünün meyarı barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dilde olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Iddiaçılardan tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaşdırlar. Tender prosedurda "Dövlət satınalmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. Iddiaçılardan tenderde iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **21 dekabr 2020-ci il saat 15:00-dək**, tender təklifi və tender təklifi və bank təminatı isə **29 dekabr 2020-ci il saat 15:00-dək** vəhid satınalma Portalında yerləşdirilmişdir. Iddiaçılardan təklifləri **30 dekabr 2020-ci il saat 15:00-də** vəhid satınalma Portalında açılacaqdır.

QEYD: eTenderde iştirak, tenderin qiymətləndirilməsi və digər prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

BİLDİRİS

"Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən cəmiyyətin balansında olan xidməti minik avtomobilərinə servis və texniki xidmətlərin göstərilməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçılardan təklifləri qiymətləndirilmişdir.

Kotirovka sorğusunun nticələri haqqında Tender komissiyasının 23 noyabr 2020-ci il tarixli qərarına əsasən, "Aztol Motors" MMC qalib elan edilmiş və həmin təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.


Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

539-49-20

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



AZ 1073, Baku şəhəri,
Matbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.eklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Ünvan

Telefonlar

Qəbul otağı - 539-68-71,
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Bas redaktor müavinləri - 538-86-86, 434-63-30,
Masul katib - 539-72-39,
Masul katib müavinləri - 539-43-23,
Parlement və siyaset şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,

Humanitar siyaset şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqərə şöbəsi - 539-49-20, 538-31-11,
Fotoillustrasiya şöbəsi - 538-84-73,
Kompiuter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərə bərabər,
dorc üçün gəndərlən digər
yazılardakı fiksirər də
Azərbaycan dövlətinin
mənəfəyinə uyğun göləmlədir

“Azərbaycan” qəzeti
kompiuter mərkəzində
yükləb sahifələmisi,
“Azərbaycan” nüsviyatında
cap edilmişdir

Gündəlik qəzet

Tiraj 7460
Sifariş 2753
Qiyməti 40 qəpik

OXUCULARIN NƏZƏRİNƏ “AZƏRBAYCAN”

qəzetinə 2021-ci il üçün
abunə yazılışı kampaniyası başlayıb!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.

Eyni zamanda aşağıda göstərilən mətbuatçıyımı qurumlarına müraciət edə bilərsiniz:

“Azərmətbuatıyumu” ASC (012) 440-46-94, (070) 244-17-34

“Azərpoç” ASC (012) 598-49-55, (051) 225-02-13

“Qaya” firması (012) 566-77-80, (050) 214-40-53

“Kaspı” MMC (012) 432-39-55, (012) 510-82-24

“Region Press” MMC (055) 316-79-01, (050) 316-79-01

“Səma-M” MMC (012) 594-09-59

“Ziya” LTD (012) 497-76-96, (050) 306-77-22

“Pressinform” MMC (012) 598-49-52, (070) 340-01-00

“City press” MMC (055) 819-09-26

1 illik

124,80 (yüz iirmi dörd manat səksən qəpik) manat

6 aylıq

62,40 (altıñ iki manat qırx qəpik) manat

3 aylıq

31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə
uzlaşsanız, redaksiyaya (012) 539-59-33 nömrəli
telefona zəng vura bilərsiniz.

ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

Şamaxı Rayon İcra Hakimiyəti abadlıq üçün mal,
material və avadanlıqların kotirovka sorğusu üsulu ilə
satın alınmasını həyata keçirir

Kotirovka sorğusunda iştirak etmek üçün qiymət təklifi (neqliyyat, sıxorta, gömrük rüsumları və digər xərclər nezərə alınmaqla) digər zəruri sənədlər 02 dekabr 2020-ci il saat 15:00-dək Şamaxı Rayon İcra Hakimiyəti ünvanına təqdim olunmalıdır. Zərflər 03 dekabr 2020-ci il saat 15:00-da həmin ünvanda açılacaqdır.

Maraqlananlar müvafiq məlumatları Şamaxı Rayon İcra Hakimiyətinin Şamaxı şəhəri, Heydər Əliyev küçəsi, 27 ünvanında yerləşən inzibati binasına yazılı müraciət etməklə əldə edə bilər.

Telefon: +994 20 265-16-55, mail@shamaxi-ih.gov.az

Tender komissiyası

BİLDİRİS

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 21 avqust 2020-ci il tarixdə vahid satınalma Portalında elan edilmiş "Gömrük prosedurlarının aparılması üçün broker xidmətinin satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "Mobil Broker" MMC müvafiq edilmişdir.

"Aztelekom" MMC ilə "Mobil Broker" MMC arasında 20 oktyabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELSİN!

Bəxtiyar Sadiqov, Bəxtiyar Əliyev, Elman Memmedov və İmamverdi İsmayılov Ağdam Cümə məscidinin axundu

HACI BARAT BAĞIROVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirler.

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin aparıcı rəhbəri Muxtar Məmmədova atası

MƏMMƏD MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirler.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi

MEHDİXAN ƏDİL OĞLU ABDULLAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov və universiteti kollektivi GDU-nun qiyyabı şöbəsinin müdürü

QURBAN BINYAM OĞLU BÖYLEROVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirler.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyi və kollektivi məhkəmənin hakimi